



## **2010 ENO AĞAC ƏKİNİ GÜNÜNƏ DƏVƏT**

### **-Biomüxtəliflik həyat deməkdir**

ENO proqramı məktəbləri, qrupları, uşaqları ağac əkmə kompaniyasına dəvət edir. Bu layihə biomüxtəliflik və davamlı inkişaf məqsədi daşıyır.

2010 ENO AĞAC ƏKİNİ GÜNÜ dünyanın 150 ölkəsində 21 May 2010 –cu il tarixində keçiriləcək.

Eyni gündə, elə bu tarixdə, Bioloji Müxtəliflik Beynəlxalq Günü və 2010 Biomüxtəliflik ili qeyd ediləcək.

Gəlin bioloji müxtəlifliyin qorunması sahəsində əldə ediləcək nəaliyyətlər və gələcəkdə üzləşəcəyimiz problemlərin təcili həlli üzərində düşünək.

İlk ağaclar Okean ölkələrində günorta vaxtı əkiləcək. Günəşi izləyərək yeni ağaclar Asiya, Avropa və Afrikada əkiləcək. Nəhayət ağac əkini zəncirvari şəkildə Amerikada davam edəcək. Yer kürəsi öz oxu ətrafında fırlandıqca yeni əkilmiş ağaclardan ibarət yaşıl bir kəmər onu qucaqlayacaq.

Bu prosesə necə qoşulmaq olar?

Əvvəlcə məktəbinizi/grupunuzu bu onlayn layihəyə 01 may 2010 tarixinədək registrasiya edin. Hər bir iştirakçı məktəb və ya qrup sertifikat alacaq. Bu gün barəsində internet ünvanımızda daha geniş məlumat, təlimat və material (oyun və mahnılar və s.) tapa bilərsiniz.

Environment online – ENO global və virtual bir internet məktəbi layihəsidir və onun məqsədi davamlı inkişafa xidmət etməkdən ibarətdir.

Bütün dünya məktəbləri eyni ətraf mühit mövzularını öyrənir, bu sahədə konkret əməli işlər görür və əldə etdikləri təcrübəni bir-biri ilə bölüşürlər. Bu layihədə dünyanın 150 ölkəsindən 5000 məktəb iştirak edir. ENO proqramı 10 il bundan əvvəl fəaliyyətə başlamışdır və onun baş qərargahı Finlandiyadadır.

### **2010 ENO AĞAC ƏKİNİ GÜNÜ:**

<http://www.enotreeday.net>

Dahab çox məlumat əldə etmək üçün əlaqə:

Cənab Mika Vanhanen, direktor

ENO-Environment Online

[mika.vanhanen@enoprogramme.org](mailto:mika.vanhanen@enoprogramme.org)

tel +358 40 5070725

## Hazırlıq işləri

1. Yalnız sizin regionda bitən və sizin yerli iqlimə uyğun olan ağac növləri əkin.
2. Əkilmək üçün nəzərdə tutulmuş fidanları yerli təminatçılardan əldə edin və sponsorlar tapın.
3. Ağacların əkilməsi üçün münasib yerlər seçin və dərələri qabaqcadan qazın. Ehtiyac varsa təcrübəli insanlardan kömək istəyin.
4. Ağacları əkmək istəyən tələbələr/şagirdlər tapın.
5. Yerli əhalinin də köməyindən istifadə edin və iştirak etməyə dəvət edin.
6. Qısa bir nitq söyləmək üçün bir tələbə seçin (qeydə baxın).
7. Tədbir vaxtı foto şəkillərin çəkilməsi və video lentə alınmasını da təşkil edin.
8. Digər məktəb və yerli idarəetmə orqanlarından nümayəndələr dəvət edin və bir nəfərə tədbir haqqında çıxış etmək üçün söz verin.
9. Məktəbinizdə bu təbirdə iştirak edən ölkələr qeyd edilmiş dünya xəritəsi asın.
10. Yerli medianı bu təbire cəlb edin (qeydə baxın).

Qeydlər

### **2010 ENO AĞAC ƏKINI GÜNÜ** ENO TREE PLANTING DAY 2010

**-Biomüxtəliflik həyat deməkdir**

Tarix: Cümə günü, 21 May 2010-cu il

Vaxt: yerli vaxtla 12:00 – 12:30 ( və ya gün ərzində tez/ gec )

1. Ağac əkiləcək yerə gedin və fidanları oraya toplayın.
2. Şagirdin çıxışı.
3. Şagirdlər yerli təcrübəli/yaşlı adamlarla ağac əkirlər.
4. Yerli idarəetmə orqanlarından nümayəndəsinin çıxışı.
5. Bir orijinal tamaşa/ musiqi və ya rəqs ola bilər.
6. Ağacların yanında/fonunda qrup şəkli çəkmək üçün toplaşın.

Daha sonra

1. Bizim internet şəbəkəsindəki qonak kitabına mesaj yerləşdirin.
2. Qısa bir hesabat göndərin və aşağıdakı məlumatları verin:
  - a) məktəbin/qrupun adı
  - b) sizin şəhər
  - c) sizin ölkə
  - d) iştirakçıların sayı
  - e) təbirdə çəkilmiş yalnız bir şəkil(çünki iştirakçı məktəblər 2000-dir)
3. Aşağıdakı ünvana mesaj və şəklinizi göndərin

Siz Avropadasınızsa: [photoeurope@enoprogramme.org](mailto:photoeurope@enoprogramme.org)

Siz Afrikadasınızsa: [photosafrica@enoprogramme.org](mailto:photosafrica@enoprogramme.org)

Cənubi və ya Şimali Amerikadasınızsa: [photosamerica@enoprogramme.org](mailto:photosamerica@enoprogramme.org)

Siz asiyada və ya Okeaniyadasınızsa: [photosasia@enoprogramme.org](mailto:photosasia@enoprogramme.org)

**4 . Video klip çəkin və internetə qoyun (Youtube kimi) ve link göndərin (videonu göndərməyin) [videos@enoprogramme.org](mailto:videos@enoprogramme.org) .**

**Biz bunları tədbirin öz saytına göndərəcəyik. Şəkillər sonra bizim foto albomda nümayiş etdiriləcək.**

**5. Əkdiniz ağaclara qulluq etməyi unutmayın.**

Günlə bağlı material

## Tədbir münasibətilə çıxış

Ətraf mühit/ ekologiya bizim üçün çox dəyərlidir.

Təkcə yerli miqyasda deyil, qlobal miqyasda dəb u belədir. Bu gün ətrafmühit və bioloji müxtəliflik diqqət mərkəzində olmalıdır. Biz bunu məktəblər, uşaqlar və gənclərimizlə birgə edəcəyik. Bu gün biz yer üzündə şimalda, cənubda, şərqdə və qərbdə olan bütün yaşıl dostlarımızla ağaclar əkəcəyik. İlk ağaclar Okean ölkələrində əkiləcək. Sonra günəşi izləyərək yeni ağaclar Asiya, Avropa və Afrikada əkiləcək. Son ağaclar Şimali və Cənubi Amerikada əkiləcək. Bu gün bizimlə eyni təbirdə dünyanın 150 ölkəsindən minlərlə məktəb iştirak edəcək.

Bu Ağac Əkini Günü ENO Proqramı- internet layuhəsi tərəfindən təşkil edilmişdir. Bu qlobal və vertual şəbəkə davamlı inkişaf proqramını dəstəkləyir və Finlandiyada yerləşir. Bizim rəmzimiz ağacdır. İlk növbədə o bizə təbiətin əhəmiyyətini və ətraf mühitin mühafizəsini xatırladır. Digər tərəfdən bu dünya məktəbləri arasındakı əməkdaşlıq rəmzidir.

Biz bu il Beynəlxalq Bioloji müxtəliflik ilini qeyd edirik. Bioloji müxtəliflik yer üzündəki bioloji varlıqların rəngarəngliyi deməkdir. Bu yaşamaq üçün vacib olan və bizi ərzaq, yanacaq, sağlamlıq, əmlak digər həyat üçün vacib sayılan mühüm ekosistem / təbii həyat sistemi deməkdir.

İnsanlar bioloji müxtəlifliyin bir hissəsidirlər və bu rəngarəngliyi qorumağa və ya dağıtmağa qadirdirlər. Hal-hazırda bizim fəaliyyətimiz ucundan biomüxtəflik təhlükəli vəziyyətə gəlib çıxmışdır və həyacan siqnalı səslənir.

Bu resurslar bərpa edilə bilmir və biz həyat təminatı sistemini dəstəkləməliyik, çünki biz ondan asılıyıq. Biz təhlükənin qarşısını ala bilərik. Biz bioloji müxtəlifliyin qorunması sahəsində əldə edilə biləcək nəaliyyətlər barəsində düşünməli və gələcəkdə üzləşə biləcəyimiz problemlərin həlli yollarını təcili tapmalıyıq.

İndi iş görmək vaxtıdır. *Daha gözəl gələcəyə doğru əkdüyümüz ağavlarla birgə böyüyək!*  
Bioloji müxtəliflik bizim həyatımızdır.



Media üçün

## **MƏTBUAT BURAXILIŞI**

Məktəblər fenomenal bir tədbirdə -ağac əkinində!

Eyni gündə, 21 May 2010 –cu il tarixində, Bioloji Müxtəliflik Beynəlxalq Günü və 2010 Biomüxtəliflik ilini qeyd edəcəyik.

İlk ağaclar Okean ölkələrində günorta vaxtı əkiləcək. Günəşi izləyərək yeni ağaclar Asiya, Avropa və Afrikada əkiləcək. Nəhayət ağac əkini zəncirvari şəkildə Amerikada davam edəcək.

Bu tədbir çox böyük uğur qazanmışdır. Ötən il bir gün ərzində 127 ölkədə 5000 məktəb 300 000 ağac əkməmişdi.

Ağac əkini bizim üçün çox dəyərlidir.

İlk növbədə o bizə təbiətin əhəmiyyətini və ətraf mühitin mühafizəsini xatırladır. Digər tərəfdən bu dünya məktəbləri arasındakı əməkdaşlıq rəmzidir. Bu gün həm də bioloji müxtəliflik günü olduğu üçün biz biomüxtəlifliyin əhəmiyyətini vurğulamaq istəyirik.

Biz bioloji müxtəlifliyin qorunması sahəsində əldə edilə biləcək nəaliyyətlər barəsində düşünməli və gələcəkdə üzləşə biləcəyimiz problemlərin həlli yollarını təcili tapmalıyıq.

Bu Ağac Əkini Günü ENO Proqramı- internet layihəsi tərəfindən təşkil edilmişdir. Bu qlobal və virtual şəbəkə davamlı inkişaf proqramını dəstəkləyir . Dünya məktəbləri eyni ekoloji problemləri öyrənir və təcrübə mübadiləsinə qoşulurlar. ENO proqramı on il bundan öncə yaradılmışdır və onun baş qərargahı Finlandiyada yerləşir.

## **ENO Ağac Əkini Günü 2010**

<http://www.enotreeday.net>

Translated by İrada Aliyeva ENO Coordinator